

“Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans keçirilib

İyulun 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Biilik Fondunun Tədbirlər Plannına uyğun olaraq “Naxçıvan” Universitetində “Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZERTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov beynəlxalq konfransın öz işinə başlaması münasibətile konfrans iştirakçılarını təbrik edib, qonaqları salamlayaraq deyib: “Hər bir xalqın qədimliyi onun tarixinidə, tarix isə mənbələrdə və abidelerde yaşayır. Naxçıvan torpağı Azərbaycan xalqının tarixini yaşıdan abidelerle zəngindir. Muxtar respublika ərazisində 1200-dən çox tarixi abide mövcuddur ki, onların da yaridan çoxu dünya və ölkə əhəmiyyətli abidəldərdir. Abidələr o vaxt tarixinin predmetinə çevirilir ki, tədqiq olunsun və yaşıdilsin. 1996-cı ildə keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan” simpoziumu Naxçıvan abidələrinin elmi və real mənbələr əsasında öyrənilməsinin əsasını qoymuş, bu sahədə yeni istiqamətlər və vəzifələr müəyyənleşdirmişdir. Hələ o vaxt qarşıya qoyulan vəzifələrdən biri də qəhrəmanlıq və mədəniyyət tariximizi özündə yaşıdan qalaların öyrənilməsi idi”.

Ali Məclisin Sədri bildirib: “Bu gün qalalar barədə tədqiqatların aparılması tariximizin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qalalar təkcə siğınacaq yeri, mühafizə və ya müdafiə tikilisi deyil. Qalalar - bu ərazi də yaşayan əcdadlarımızın həyat tərzini, dini inanclarını, dövlətçilik ənənələrini, mədəniyyətini və memarlıq sənətini özündə yaşıdan mədəniyyət nümunələridir. Əsrlər boyu xalqlar yaşadıqları yerlərdə qalalar tikiblər. Qalalar bütün hallarda xalqların öz daxili tələbatının, həbi və iqtisadi qüdrətinin

nəticəsi olaraq meydana çıxıbdır. Azərbaycan, eləcə də Naxçıvan qalaları da belə bir tarixi yol keçibdir. Ümummilli liderimiz Heydər Əliyev də Naxçıvan qalalarının əhəmiyyətini vurgulayaraq deyirdi ki, “Əlincəqala və bir çox belə abidələr Naxçıvanın qədim Azərbaycan torpağı olduğunu, azərbaycanlıların burada əsrlərlə, min illərlə yaşayıb-yaratdığını göstərir”.

Qeyd edilib ki, son tədqiqatların nəticəsi olaraq Naxçıvan ərazisində 80-ə yaxın qala müəyyənləşdirilib. Müdafiə istehkamı olan Oğlanqala, Qız qalası, Qazançı qalası, Əlincəqala, Naxçıvanqala, Çalxanqala və digər qalalar strateji cəhətdən olduqca əlverişli mövqədə tikiilib, yadelli hücumlarının qarşısının alınmasında mühüm rol oynayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə çıxış edərək deyib ki, Naxçıvanın qədim tarixi və müasir sosial-iqtisadi inkişafı alım və tədqiqatçıların qarşısında mühüm vəzifələr qoyur, yeni mövzular müəyyənləşdirilir. Son illərdə Azərbaycan Milli Elmlər Akademiyasının institutlarının, xüsusən Naxçıvan bölməsinin alımlarının apardıqları aradıl elmi axtarışlar Naxçıvanın tarixinin ən derin qatlariının açılmasına zəmin yaradıb, dəyərli elmi ədəbiyyatlar hazırlanıb. Üçüncü “Naxçıvan tarixi” kitabı da azərbaycanşünaslıq dəyərli töhfə olmaqla yanaşı, Naxçıvan tarixinin öyrənilməsinə xidmət edən ensiklopedik nəşərdir.

Konfransda Türkiyənin İstanbul Universitetinin müəllimi, tarix üzrə elmlər doktoru Oktay Belli “Tunc və Erkən Dəmir dövründə Şərqi Anadolu və Naxçıvan qalaları arasında oxşarlıq” mövzusunda çıxış edərək deyib: “Naxçıvan dünya əhəmiyyətli abidələrlə zəngin bir diyarıdır. Son illər Naxçıvanda qədim tarixi abidələrin, xüsusilə qalaların bərpa olunması bu ərazidəki zəngin mədəni irsi qorumaqla yanaşı, həm də beşəriyyət tarixinin öyrənil-

məsine xidmət edir. Keçmişlə gələcək arasında körpü yaradan Naxçıvan qalaları türklerin mübarizlik və qəhrəmanlıq tarixində soraq verir. Tunc və Erkən Dəmir dövründə əcdadlarımız tərəfindən yaradılan en möhtəşəm qalalar Naxçıvan ərazisindədir. “Naxçıvan qalaları: tarixdə və günümüzdə” beynəlxalq konfransı Naxçıvan qalalarının öyrənilməsində birgə səylərin göstərilməsiన imkan verəcəkdir.

Amerika Birləşmiş Ştatlarının Emory Universitetinin professoru Hillary Qopnik “Şərur vadisinin Son Tunc dövrü qalaları” mövzusunda çıxış edərək deyib: “ABŞ-Azərbaycan layihəsi 2008-ci ildən etibarən Şərur vadisində həyata keçirilir. İlk dörd ilde işimiz üç əsas dövrün qalıqlarına rast gəldiyimiz Oğlanqala təpəsində aparılıb. 2013-cü ildən etibarən Qız qalası təpəsi yaxınlığında, Orta Tunc və Erkən Dəmir dövrünə aid yataqlarda qazıntı işləri aparılıq. Ərazidə Orta Tunc dövrünə aid kurqanlar, böyük ölçülü memarlıq abidələri və Son Tunc dövrünə aid qala aşkar edilib.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölmesinin sədri, akademik İsmayıllı Hacıyev “Naxçıvan qalaları: dövrləri və xarakterləri” barədə çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikasının tarix və mədəniyyət abidələri özlərinin ikinci həyatını yaşıyır. Bu abidələr heç vaxt indiki qədər diqqət və qayğı ilə əhatə olunmayıb, xalqımıza tanıdılmayıb, təbliğ olunmayıb.

Sonra konfrans iştirakçıları Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Naxçıvan qalaları” sənədli televiziya filminə baxıblar.

Beynəlxalq konfransın plenar iclası “nakhchivan.az” internet saytında canlı yayılmış.

Beynəlxalq konfrans iyulun 10-da Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölmesində öz işini davam etdirəcək.